



## Nizami Ganjavi Qazallar

Mən kiməm, kiməm ki, deyim, yar gecə mehman oldu,  
ya öyünüm, aramızda and, ehdi-peyman oldu.

Təşrif gətirdi quluna, hörmətlə, comərdliklə,  
layiq bir təam tapmadım, təklifim bu can oldu.

Bu gecə camalı ilə bayram, būsat yaratdı,  
mən də heç borclu qalmadım, can yara qurban oldu.

Ləbindən imkan vermedi, qədəmlərindən öpdüm,  
o bir busə neçə illik dərdimə dərman oldu.

Ürək dərdimi söylədim, diqqətlə qulaq asdı,  
başım da, dizim də dayaq, ona tab-təvan oldu.

Naməhrəm sübh çığı çatdı, haramlandı şadlığım,  
o getməyə hazırlaşdı, tədarük hicran oldu.

Dedi: Nizami, əlvida, nə vaxt görərəm səni?  
Getdi, geri də baxmadı, nəsibim fəqan oldu.

Gecələr gətirir dərd, əzab, qəm, kədər sənsiz,  
aldığım ləhzə nəfəs havayı, hədər sənsiz.

Vəslinə and olsun ki, səndən dönen deyiləm,  
and olsun, qərarsızam, hər axşam, səhər sənsiz.

Nə o gözüm var, görüm, nə o bəxtim var, tapım,  
o yox olan əlimi açım nə təhər sənsiz?

Axtarıram mən səni, axtarısanmı məni,  
buna ümidi yoxdur, yox heç bir səmər sənsiz.

Sən gözümüzə böyüksən, kiçiyəm gözündə mən,  
tövsiyən, məsləhətin ömrü puç elər sənsiz.

Axrayısan gündüzlər fal açan Nizamidən,  
o mənəm-ulduzuşları sayan gecələr, sənsiz.

Bu gün sən gözəllikdə yad dildən görürəm,  
eşq qəminə biganə özgə yan görürəm.

Elə qəlb yox, şövqündən yandığını duymayılm,  
hər cismidə hicrinin bimannı görürəm.

Ömrüm boyu eşqinin naləli bülbülyəm,  
vüsal gülündə isə ancaq xanı görürəm.

Konülliəri ovlayan o hüsnü-camalına  
layiq nə müştərini, nə bazarı görürəm.

Ey dost! Həmnişin, həmraz, qəmxar görürəm səni,  
ah, indi neyləyim ki, sitəmkən görürəm.

Nizami, qapındakı itinə yaxşı davranış,  
neçin bir zərrə qədər sən qəmxarı görürəm?

Bilirsənmi, səndən mən niyə qail deyiləm,  
cün fələk həmləsindən qaib, qafıl deyiləm.

Səninlə can qorxusu, sənsiz ürək ağrısı,  
çəksəm də, casaratsız, qəlbsiz, zail deyiləm.

Səndən ötən ömrümün haqqını istəyirəm,  
tələbimi eşit ki, haqsız, sail deyiləm.

Rayını soruşmadan keçə də ömrün banı,  
o qədər də bəhrəsiz, vecsiz, veyil deyiləm.

Sənin kimi sərvətim, bu qədər yolkəsənim,  
varsə, rahat, asudə, azad, müqbil deyiləm.

Nizami ayağının torpağı, tozu olsun, —  
ondan başqa heç nəyə mən ki mayıl deyiləm.

Kəbədən bütənəyə rəvadır, rəvanə ol;  
Eşqin fitvası budur, aşiqsən, divanə ol.

Eşq dərdini bildirməz, o xəlvətin dostudur,  
eşq ilə dostlaşdırınsa, hamiya biganə ol.

## Yeni tərcümələr

Eşq evinə yol tapsan, qəm quşunun dənisen,  
dost vəslə arzulasan, şamına pərvanə ol.

Azadə sərv dilesen, nərgiz düzəyi burax,  
şahın qulluğunda dur, vanına viranə ol.

Meyi qafa tasında içirsənə, sən onun  
qapısına üz tutma, tutsan da mərdanə ol.

Bir müddət günəş idin, bir qədər də zərələn,  
torunda quş olmuşduñ, indi tora dane ol.

Istəsen yar yanında gəzsin sözün, sōhbatın,  
Nizamitək hamının dilində əfsanə ol.

...  
Bir xəbər ver, sən hardasan, göndər xəbər, hardasan?  
Kimin qanını içirsən, qəlb qəm yeyer, hardasan?

Zəhmət olmasa ayaq aç, vəfa əlini uzat,  
yemə mənim ciyərimi, ey can-ciyer, hardasan?

Səni ki tərk eləmirəm, vəfa da gözləmirəm,  
başqasını axtarmırəm, incik gövhər, hardasan?

Nə qədər arxanca qaçım, zillət çəkim nə qədər,  
yanına da çağırırsan, bir bu qədər, hardasan?

Nizami can bahasına alar vəslini sənin,  
bir şərtlə ki, vüsalından nişan göstər, hardasan?

...  
Hüsnün bütün ayetləri, ey sərvi-xuraman,  
söyləndi sənin şəninə o sirri-xudadan.

Bir-iki busə ilə əzizlə, oxşa məni,  
gözəllik zəkatını versən, savabdır hər an.

Soruşdum ürəyimdən: hardadır yar? O dedi:  
ordadır ki, nə qədər axtarsan da tapmazsan.

Yalvarıb göz yaşımi tökürəm ki, əlini  
mənim qanımla yuma, yuma, amandır, aman!

Necə nəvazişdir bu, mənimlə rəftərindən  
nə deyəcəksən, xəbər tutsa şah Qızıl Arslan?

Nə yaxşı xasiyyətin, nə də yaxşı könlük var,  
Nizami hansı qəlbə bağılsın sənə candan?

...  
Ey sənəm, ay tutulmaz, xoşdur, qonaq qalasan,  
vədimizin sonunda yara vəfa qılasan.

Hər gün mərhəmətinin hasrətini çəkirəm,  
mübarək nəfəsinə dərdə dava olasən.

Qapında gecəyəri nə qədər fəqan edim,  
sən də səbhədək şirin yuxulara dalasan?!

Əgər qəbul eləsən, məsləhətim belədir,  
göz yaşının yolunu ürəyindən salasan.

Məni vaxt kimi atıb, tutub gəyə çekirən,  
vay elə qəbuldan ki, birlən yere salasan.

Qərib düşmənəsənə, dost niyə öldürürsən,  
qərib, dost əhvalımı bəlkə xəbər alasan?

Nizami zülm oduna yanmış qəmində sənin,  
Allahdan utanırsan, sən necə dərd, bəlasan?

...  
Ey könül ovlayan gözəl, amansız, xunxar sənsən,  
ürəyi, gözü oxşayan zalim, zülümkar sənsən.

Gecə aydan ayıq səbhəsən, qanlar tökən gündüsən,  
qızılığlıdan daha qızığın sahibi-bazar sənsən.

Ay üzündən yandınb şam, məhv etdin pərvanəni,  
kəklik yerişi öyrənən ən çapuq çapar sənsən.

Ey qənd, təberzin parçası, aşiq öldürünen dilbər,  
lalə kimi üzün vardır, üzü laləzar sənsən.

Xurma kimi şəkər-dəhan, beli ipək telitək,  
qəribə işləni pünhan, qəribə dildər sənsən.

Xoşavaz bəxt, tale quşu tərk etmiş Nizamini,  
dünyadan da vəfasızsan, ən vəfasız yar sənsən.

...  
Vallah, yaman gözəlsən, dilbər belə olmalıdır,  
gecə nur saçan çıraq, gövhər belə olmalıdır.

Dünya odlayan ləbin od ilə şeker kimidir,  
ud, şeker yandırınsan, məcmər belə olmalıdır.

Duz tamlıdır, amma o, heç vaxt şirin ola bilməz,  
sən şirin nəməkdansan, şeker belə olmalıdır.

Bir qədəhdə içərem iki dünyani adına,  
saqı sən olsan eger, sağər belə olmalıdır.

Müşk zülfünə dəyən meh etirləndirdi dünyani,  
gör necə xoş etirdir, ənber belə olmalıdır.

Nizami xidmət üçün kəmər bağladı zülfündən,  
zülfünə ucu deyir: "Nöker belə olmalıdır!"